



*Qurban bayramınız  
mübarak!*

# Müselmanların həmrəylilik bayramı

**B**eşeri seviyyede praqmatizm ve ferdilik meyilleri ne qeder qabarq şəkilde üzə çıxsa da, humanizmə, İnsanperverliyə əsaslanan yüksək deyerler insanlığın ali zinəti kimi aktuallığını, mənəvi təsir gücünü daim qorubub saxlamışdır. Milli düşüncə sistemimizdə xüsusi yer tutan merhəmet, insanperverlik, yardımlaşma, xeyrxiyalı kimli ail deyerlərə tapınaraq cəmiyyətə yüksək mənəvi deyerlər təqib edilmişsi dövlətçilik enənələrinin de əsasında dayanır. Milli, dini bayramların qorunub saxlanması, onların dövlət seviyyəsində qeyd edilməsi Azərbaycan cəmiyyətində de daim razılıqla qarşılanmışdır...

Dini bayramlarından biri olan Qurban bayramı güzil çalarları, məhiyyəti ilə her zaman Azərbaycanda da böyük sevgi ilə keçirilib. Arta əsfrəndən bu yana Qurban bayramı ölkəmizdə her zaman qeyd edilib. Bu bayramın mənəvi auraşı her zaman dövlətçilik tariximizle bir addımlayıb. Dünya müsəlmanlarının birliliyi həmrəylilik bayramı olan Qurban XII əsr Şərqi intibahında da, İslami coğrafiyasının qılınclar altında qaldığı əsfrəndə də öz aktuallığını itirmiyib.

Azərbaycan Xalq Cümhuriyyətinin dövründə də hökumət bu bayramı biganə qalmayıb. Daha sonra, 70 il sovetlərin tərkibində qalan Azərbaycanda yene də Qurban bayramına böyük önem verilib. Müstəqilliyiminin bərpasından sonra isə Qurban bayramı dövlət seviyyəsində qeyd olunmağa başlayıb.

Müstəqilliyimin ilk illərində ölkədəki ağır vəziyyət yaşın ki, hamının yadındır. Mührabə aparan dövlət hamə də qızılşadıyyatını yenidən qurmağı, özünü dünya çapında təsdiq etmeye can atıldı. Bəzi daxili xarici qüvvələrlə buna qarşı çıxdı. Bu qədər çatılışa baxmayaq, ümumiyyətli lider Heydər Əliyev 1994-cü il mayın 21-de Qurban bayramında Bibiheybat məscidinə gedərək, xalqı bayram münasibətlərini təbrik etdi. Ulu öndərin bu addımı ökənkin gelecek ideoloji prinsiplərinin əsasını qoymuş. Heydər Əliyev o zaman demişdi: "Xalqımız tə-

cavuzkarlar tərefindən müharibəyə cəlb olunub. Qəhrəman oğullarımız torpaqlarımızı qorumaq uğrunda şəhid olurlar. Biz doğma torpaqlarımızı müdafiə edəcək, Azərbaycanın erazi bütövülünü temin edəcək, milli, dini ananələrimizin hamisini barpa edəcəyik. Xalqımız bundan sonra ulu bəbablarının yolu ilə, Məhəmməd peygamberin qoyduğu yol ilə gedəcək və xoşbəxt galəyəcətəcəqlər".

Qurban bayramına olan bu münasibət bu gün de yüksək seviyyədə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin digər dövlət və dini bayramlar kimi, Qurban bayramının da xalq tərefindən lazımi şəkildə qeyd olunmasında böyük önem verir, bu mərasimin manaviyyat tariximizdə xüsusi yer tutduğunu qeyd edir. Hər il Qurban bayramı ərefəsində iki qeyri-ışığının elan edilmesi da Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, bayramı birinci gün qeyd ebləməyin ikinci gün öz mənəvi borcunu ödəmək imkanı qazanır. Eynilə dini mərhələlərdə Qurbanın qeyd olunması bu mexanizme əsaslanır.

İslam dünyasının en müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqilliyinin bərpa etdiğindən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət seviyyəsində bayram edilir.

Üç əsəmli dinin - Yəhudilik, Kristianlıq və İslamın har üzündə də müxtalif formada qurbanlıq mövcuddur. Lakin İslama qurbanlıq xüsusi mahiyət və ehəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, qüdrətine dərin inam və iman işığı dorusur. İnsanların halalıqlığı, paklılığı, imkansızlara əltutmağa səsləyən Qurban bayramının çox məraqlı tarixi və şərtləri var. Bütün diniñdən icra edilən qurban İslama həcrlətin içincisi ilində emr edilmişədir. İslama qurban "Allaha yaxınlıq" menşəsinə ifadə edir. Bir başqa sözlə ifadə edilsə, qurban Allaha yaxınlaşaraq, onun rəzisini qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyatlıdır və Allahın adıyla kəsilən heyvana deyilir.

Qurban beşənəyin inanc sisteminde

en qadim və ali mərasimlərdən biri hesab olunub. Qəhrəman oğullarımız torpaqlarımızı qorumaq uğrunda şəhid olurlar. Biz doğma torpaqlarımızı müdafiə edəcək, Azərbaycanın erazi bütövülünü temin edəcək, milli, dini ananələrimizin hamisini barpa edəcəyik. Xalqımız bundan sonra ulu bəbablarının yolu ilə, Məhəmməd peygamberin qoyduğu yol ilə gedəcək və xoşbəxt galəyəcətəcəqlər".

Dini dönyagörüşündən qurbanın əsası İslamdan da əvvəl mövcud olub. Lakin o vaxtlar bu mərasim günahdan təmizlənmək kimi primitiv dönyagörüşünə əsaslanaraq, guya qəzəbləmiş tənənlərin könüllü alımaq üçün həyatə keçirilirdi. Qədim Şərqdə, eradan əvvəl dövrün Avropasında, həmçinin hindu qəbilelərində, də bu mərasimin böyük miyyətdən həyatə keçirilib. Amma çox təsəffüf kisi, o vaxtlar insanlar qurban verilirmiş. Yalnız tekallılı diniñdə - Yahudilik, Xristianlıq və İslama insanın qurban veriliməsi qadağan edilib.

Qurbanlığın an gözəl xüsusiyyətlərinəndən biri ordu ki, burada din, məzəb ayn-seçkiyiye yol verilmir. Bu bayramda İsləmən dindən olan yetimin, kimsəsinin və yoxsulun haqqı var ki, varlığının imkanlarından behəreləşsin, adı günlərdə yeyə bilmədiyi qurban etməndən dəsin. Qurbanlıq Allaha Əsər gələcək bir aməli icra etmək deməkdir.

Qurban keşmək yalnız buna imkanı olan vərəvə adamların boynunda haqqdır. İmkani olmayan adamda isə qurban keşmək vacib deyil. Qurban keşmək üçün borce pula həyvan almazıq da İsləmdə təqrib olunmur, cünki bu bayramın əsas mahiyyəti zənginlərinə imkansızlıları birləşdir, qardaşlığıdır. Bu bayramda həmi sevinçlidir.

Hər ferdin və ya xalqın həyatında müəyyən olamətdər günlər, bayramlar var. Bunnar öz yərində, amma müsəlmanlar üçün diniñdən buyurduğu olan iki gözəl bayram - Ramazan və Qurban bayramı xüsusi ehəmiyyət və anlılı daşıyır. Yerli bu iki bayram özüñdən hem təfəkkür mövzusu, hem də bir mukafat mahiyyətindədir.

Küsəflərinin bandığını, sevənlərin bir araya gəldiyi, zəhmət və şəfqət dolu günlərinən dəyərlərinəndən olan Qurban Bayramımız mübarək olsun! Mübarək Qurban bayramı bərəkatıyla, bolluğuyla gəlşin, insanlıqə xeyir getirsin!..